

Uçot üzrə texnik (Avtonəqliyyat və xüsusi texnika sahəsi) vəzifəsi üzrə test tapşırıqları

1. Daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar necə adlanır?

- A) Daşıyıcı
- B) Sifarişçi
- C) Ekspeditor
- D) Yükalan
- E) Sürücü

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m. 2.1.3

2. Mexaniki nəqliyyat vasitəsilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsi hansıdır?

- A) Tır
- B) Qoşqu
- C) Yarım qoşqu
- D) Dartıcı
- E) Yük maşını

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m. 2.1.6

3. Sifarişçi - yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan sifarişçi hüquqi və ya fiziki şəxslər hansılar ola bilər? Tam cavabı göstərin

- A) Yükgöndərən və icraçı
- B) Yükalan, yükgöndərən, sürücü və ya ekspeditor

C) Yükgöndərən, yükalan və ya ekspeditor

D) Yükgöndərən və yükalan

E) Ekspeditor

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m. 2.1.7.

4. Özüyükəyən-özübəşaldan vasitələrlə və ya digər xüsusi qurğularla təchiz olunmamış bortlu platforması olan yük daşımalarında istifadə olunan yük avtonəqliyyat vasitəsi necə adlanır?

A) Trayler

B) Sadələşdirilmiş yük avtonəqliyyat vasitəsi

C) İxtisaslaşdırılmamış yük avtonəqliyyat vasitəsi

D) Ümumi təyinatlı yük avtonəqliyyat vasitəsi

E) Xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m. 2.1.11.

5. Maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan yük avtonəqliyyat vasitələri hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazı hansıdır?

A) Qiroskop

B) Dreloqraf

C) Taxoqram

D) Spdomet

E) Taxoqraf

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m.2.1.15

6. Hansı avtonəqliyyat vasitələri taxoqrafla təchiz olunur?

A) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar

B) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən az olan, maksimum kütləsi 3 tondan artıq olmayan avtobuslar

C) Minik avtomobilləri

D) İki və üç təkərli mühərrikli motoskiletlər, motorolər

E) Ən azı 4 təkəri olan və yük daşımaları üçün nəzərdə tutulan, mühərrikli tam kütləsi 3,5 tona qədər olan yük avtomobilləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 1.3.

7. Hansı kateqoriyalara aid sərnişin və yük avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsinə ehtiyac yoxdur?

A) M2 kateqoriyası

B) M1 kateqoriyası

C) M3 kateqoriyası

D) N2 kateqoriyası

E) N3 kateqoriyası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 1.3.

8. Göstərilən avtonəqliyyat vasitələrindən hansı taxoqrafla təchiz edilməlidir?

A) Taksi minik avtomobilləri

B) İcazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan nəqliyyat vasitələri

C) Yüklə daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri

D) Şəhərdaxili (rayondaxili) müntəzəm sənişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri

E) Daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sənişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sənişin və yüklə daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 1.4.

9. Sürücülər üçün iş (növbəlilik) cədvəlləri hansı müddətlərdə tərtib edilir?

A) Hər 6 aydan bir tərtib edilir

B) Hər 4 aydan bir tərtib edilir

C) Hər 3 aydan bir tərtib edilir

D) Hər ay tərtib edilir

E) Hər həftə tərtib edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sənişin və yüklə daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.1.

10. İş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər ay tərtib edildikdən sonra hansı müddət ərzində sürücülərin nəzərinə çatdırılır?

- A) Tətbiqinə ən azı 3 ay qalmış sürücülərin nəzərinə çatdırılır
- B) Tətbiqinə ən azı 2 ay qalmış sürücülərin nəzərinə çatdırılır
- C) Tətbiqinə ən azı 1 gün qalmış sürücülərin nəzərinə çatdırılır
- D) Tətbiqinə ən azı 8 saat qalmış sürücülərin nəzərinə çatdırılır
- E) Tətbiqinə ən azı 1 ay qalmış sürücülərin nəzərinə çatdırılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.1.

11. Sürücünü iş vaxtının başlanma anı hansı cavabda qeyd edilən vaxt sayılır?

- A) Daxili intizam qaydaları və iş (növbəlilik) cədvəlləri ilə müəyyən edilmiş vaxtda əsas iş yerinə gəlmə anı
- B) Müəssisənin intizam qaydaları ilə müəyyən edilmiş vaxtda yol vərəqəsində göstərilən "faktiki xəttə çıxma" vaxtı
- C) Müəssisənin intizam qaydaları ilə müəyyən edilmiş vaxtda yol vərəqəsində göstərilən "tapşırığa görə xəttə çıxma" vaxtı
- D) Sürücünün yol vərəsinin dispetçerdən aldığı vaxt
- E) Sürücünün texniki nəzarət məntəqəsindən arayış aldığı vaxt

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair QAYDALAR

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı m 2.4.

12. Hansı variantda qeyd edilən cavab sürücünün iş vaxtının bitmə anı hesab olunur?

- A) Sürücünü yol vərəqəsinin istismar şöbəsinə təhvil veridyi an
- B) Avtomobilin duracaq yerinə qaytarılması üçün yekun işlərin görüüb başa çatdırıldığı an
- C) Avtomobilin xəttədən qayıdıb qaraja daxil olduğu an

D) Avtomobilin yol vərəqəsində göstərilən nəqliyyat vasitəsinin faktiki xəttədən qayıtma vaxtı

E) Avtomobilin yol vərəqəsində göstərilən "tapşırığa görə xəttədən qayıtma" vaxtı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair QAYDALAR

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı m 2.4.

13. Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti hansı müddətədən çox ola bilməz?

A) 32 saatdan

B) 30 saatdan

C) 40 saatdan

D) 48 saatdan

E) 52 saatdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.5

14. Sürücülərin beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti neçə saatdan çox olmamalıdır?

A) 16 saatdan çox olmamalıdır

B) 7 saatdan çox olmamalıdır

C) 6 saatdan çox olmamalıdır

D) 8 saatdan çox olmamalıdır

E) 12 saatdan çox olmamalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.5

15. Sürücünün bir istirahət günü olan altıgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti neçə saatdan çox olmamalıdır?

A) 3 saat

B) 4 saat

C) 5 saat

D) 6 saat

E) 7 saat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.5

16. Çərçivə, qabaq və arxa asqılar, təkərlər, körpülər, transmissiya, idarə mexanizmləri (sükan idarəsi və tormoz) hamısı birlikdə avtomobilin hansı əsas hissəsinə daxildir?

A) Şassi

B) Mühərrik

C) Kabina

D) Kuzov

E) Meydança

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S. 3.

17. Qoşqular və yarımqoşqular aşmayan bortlu kuzova malik olub bütün növlü yüklərin (maye olmayan) tarasız daşınması üçün istifadə edilən avtomobillərə hansı variantda qeyd edilən cavab aiddir?

- A) Xüsusi təyinatlı avtomobillər
- B) İxtisaslaşmış avtomobillər
- C) Universal təyinatlı avtomobillər
- D) Texnoloji avtomobillər
- E) Təssərrüfat təyinatlı avtomobillər

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kitabxana. S.4.

18. İxtisaslaşdırılmış hərəkət tərkibinə aid olmayan avtomobili göstərin.

- A) Yanacaq daşıyan avtomobil
- B) Yüknü özü boşaldan avtomobil
- C) Təcili yardım avtomobili
- D) Bortlu kuzovlu yük avtomobili
- E) Yanğın söndürən avtomobil

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kitabxana. S.5.

19. AİK BMT-nin qaydalarında qəbul olunmuş yol nəqliyyat vasitələrinin təsnifatına görə minik avtomobilinin işarələnməsi hansı cavabda düz göstərilib?

- A) N1
- B) L5

C) O2

D) N2

E) M1

Testin çətinlik dərəcəsi: çətin

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S. 6.

20. Avtomobilin sürücü, sərnişinlər, baqaj, yüklə birlikdə kütləsinin istehsalçı zavod tərəfindən nəzərdə tutulan maksimal qiyməti - hansı kütlədir?

A) Tam kütlə

B) Təchiz edilmiş kütlə

C) Nominal kütlə

D) Statik kütlə

E) Dinamik kütlə

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S. 11.

21. Avtomobilin təchiz edilmiş kütləsi dedikdə hansı cavabdakı kütlə nəzərdə tutulur?

A) İstismar mayeləri ilə doldurulmuş komplektləşdirilmiş avtomobilin sürücü ilə, lakin sərnişinsiz və baqajsız kütləsidir

B) İstismar mayeləri ilə doldurulmuş komplektləşdirilmiş avtomobilin sürücüsüz, sərnişinsiz və baqajsız kütləsidir

C) Sürücü və yüklə komplektləşdirilmiş avtomobilin maksimal kütləsidir

D) İstismar mayeləri ilə doldurulmuş komplektləşdirilmiş avtomobilin sürücü ilə və yüklə birgə kütləsidir

E) İstismar mayeləri ilə minimal səviyyədə komplektləşdirilmiş avtomobilin sürücü ilə və yüklə birgə kütləsidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S. 11.

22. Mühərrikdən alınan burucu momentin qiymətinin və istiqamətinin dəyişdirərək aparən təkərlərə ötürülməsi, mühərrikin və aparən təkərlərin uzunmüddətli ayrılmasını təmin edən avadanlıq hansıdır?

- A) Baş ötürücü
- B) İlişmə muftası
- C) Ötürmələr qutusu
- D) Balansir
- E) Kardan valı

Testin çətinlik dərəcəsi: orta

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S.65

23. Aparən təkərlərə ötürülən mühərrikin burucu momentin artıran və onların fırlanma sürətini lazımi həddə qədər azaldan qurğu hansıdır?

- A) İntarder
- B) Hidromufta
- C) İlişmə muftası
- D) Baş ötürmə
- E) Seromotor

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S.66

24. Paylayıcı qutunun vəzifəsi nədir?

- A) Hərəkəti sürətlər qutusundan alaraq mühərrikə ötürür
- B) Baş ötürücüdən hərəkəti yarımoxları paylayır
- C) Hərəkəti sürətlər qutusundan alıb təkər oxuna verir
- D) Burucu momenti mühərrikdən kardan valına vermək
- E) Burucu momenti aparan körpülər arasında paylayır

Testin çətinlik dərəcəsi: orta

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S.83

25. Avtomobildə ən azı hansı tormoz sistemləri olur?

- A) İşçi tormoz sistemi və dayanacaq tormoz sistemi
- B) Yalnız işçi tormoz sistemi
- C) Aktiv, mühərrik və işçi tormoz sistemi
- D) Mühərrik və işçi tormoz sistemi
- E) Yalnız mühərrik tormoz sistemi

Testin çətinlik dərəcəsi: orta

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S.86

26. Şəhərlərarası (rayonlararası) daşımalarda geri qayıdış məntəqəsində və ya yolda (duracaqda) növbədən əvvəl və növbə başa çatdıqdan sonra işlərin görülməsi üçün sürücünün iş vaxtının neçə dəqiqəsi ayrılır?

- A) 0 dəqiqə
- B) 20 dəqiqə
- C) 5 dəqiqə
- D) 10 dəqiqə
- E) 15 dəqiqə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.6.1

27. Sürücünün iş vaxtının hansı hissəsi, onların reysqabağı tibbi müayinədən keçirilməsi üçün ayrılır ?

- A) 1 dəqiqəlik vaxt
- B) 3 dəqiqəlik vaxt
- C) 5 dəqiqəlik vaxt
- D) 10 dəqiqəlik vaxt
- E) 15 dəqiqəlik vaxt

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.6.2

28. Hansı cavabda göstərilən vaxt sürücünün iş vaxtına aid hesab edilir?

- A) Sürücünü iş yerindən çıxıb evə çatdığı müddət
- B) Sürücün evdən çıxıb işə gəldiyi müddət
- C) İş yerinə iş (növbəlilik) cədvəlləri ilə müəyyən edilmiş vaxtdan əvvəl gəldiyi müddət
- D) Sürücünün təqsiri olmadan baş verən boşdayanmaların müddəti

E) İş yerinə gəlməklə və iş yerindən getməklə bağlı qeydiyyatı sərflənən vaxt

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair QAYDALAR

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı m 2.6.6

29. Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədinə avtomobil yolunun uzunluğu neçə kilometrdir?

A) 110 kilometr

B) 423 kilometr

C) 134 kilometr

D) 345 kilometr

E) 208 kilometr

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

30. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi respublika əhəmiyyətli avtomobil yolu hansı mənətəqələrdən keçir?

A) Kürdəmir

B) Ağsu

C) Saatlı

D) Sabirabad

E) Mingəçevir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Azərbaycan Respublikasının Respublika əhəmiyyətli avtomobil yollarının xəritəsi"
Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin rəsmi internet sahifəsi. səkil .1

31. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu neçə kilometrdir?

A) 678 kilometr

B) 503 kilometr

C) 208 kilometr

D) 445 kilometr

E) 723 kilometr

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

32. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu neçə kilometrdir?

A) 198 kilometr

B) 521 kilometr

C) 243 kilometr

D) 432 kilometr

E) 498 kilometr

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

33. Bakıdan çıxan yük avtomobili Şamaxıdan keçməklə Yevlaxa çatmaq üçün neçə kilometr məsafə qət etməlidir?

A) 130 kilometr məsafə qət etməlidir

B) 320 kilometr məsafə qət etməlidir

C) 189 kilometr məsafə qət etməlidir

D) 280 kilometr məsafə qət etməlidir

E) 412 kilometr məsafə qət etməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

34.

Gəncə-Kəlbəcər-Laçın (R-19) respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu neçə kilometrdir?

A) 300 kilometr

B) 250 kilometr

C) 150 kilometr

D) 100 kilometr

E) 200 kilometr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

35. Texnoloji nəqliyyat vasitəsi Füzulidən Şuşaya (R-31 avtomobil yolu ilə) gedmək üçün hansı məsafəni getməlidir?

- A) 53 kilometr getməlidir
- B) 113 kilometr getməlidir
- C) 14 kilometr getməlidir
- D) 87 kilometr getməlidir
- E) 21 kilometr getməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

36. Ağcabədi şəhərindən Hindarxından keçməklə Ağdama (R-33 avtomobil yolu ilə) yük daşıyan avtomobil hansı məsafədə yol getməlidir?

- A) 11 kilometr məsafə
- B) 48 kilometr məsafə
- C) 97 kilometr məsafə
- D) 118 kilometr məsafə
- E) 231 kilometr məsafə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

37. Xırdalandan Masazırdan keçməklə Novxanıya gedən avtomobilin yol vərəqəsində bu yürüş üçün neçə kilometr göstərilə bilər?

- A) 21 kilometr
- B) 3 kilometr

- C) 9 kilometr
- D) 16 kilometr
- E) 32 kilometr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yerli əhəmiyyətli avtomobil yollarının siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Siyahı.

38. Səngəçaldan Umbakiya yük daşıyan yük avtomobilin yol vərəqəsində bu iş üçün neçə kilometr yürüş göstərilə bilər?

- A) 7 kilometr
- B) 12 kilometr
- C) 4 kilometr
- D) 24 kilometr
- E) 48 kilometr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yerli əhəmiyyətli avtomobil yollarının siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Siyahı.

39.

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi" - M2 avtomobil yolu ilə Bakıdan Atbulaqa sərnəşin daşıyan avtobusun yol vərəqəsində bu iş üçün hansı yürüş göstərilməlidir?

- A) 216 kilometr yürüş göstərilməlidir
- B) 200 kilometr yürüş göstərilməlidir
- C) 46 kilometr yürüş göstərilməlidir
- D) 129 kilometr yürüş göstərilməlidir
- E) 86 kilometr yürüş göstərilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yerli əhəmiyyətli avtomobil yollarının siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Siyahı.

40. Avtobus hansıdır?

A) Sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdən çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi

B) Sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdən çox olan, arxa yük yerində sərnişin daşımaq üçün oturacaqlar quraşdırılmış yük avtonəqliyyat vasitəsi

C) Sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı səkkiz və daha çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi

D) Ümumi oturacaq yerlərinin sayı altıdan çox olan, istənilən avtonəqliyyat vasitəsi

E) Ümumi oturacaq yerlərinin sayı altıdan çox olan, minik avtonəqliyyat vasitəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.1.2.1.

41. Taksi minik avtomobili üçün nəzərdə tutulmuş onun işinin maliyyə və daşınma göstəriciləri uçotunun aparılmasını, gedış haqqının müəyyən edilməsini təmin edən xüsusi ölçü cihazı hansıdır?

A) Spidometr

B) Taksometr

C) Taxoqram

D) Taxoqraf

E) Moneymetr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə

təsdiq edilmişdir.m.1.2.22.

42. Sərnişin və baqaj daşınması ilə əlaqədar xidmətlər üçün müəyyən edilmiş ödəniş haqqı necə adlanır?

A) Sövdə

B) Fraxt

C) Tarif

D) Maya dəyəri

E) Daşıma qiyməti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.1.2.23.

43. Avtobusların yalnız əvvəlcədən müəyyən olunmuş aralıq dayanacaq məntəqələrində dayanmasını nəzərdə tutan rejim necə adlanır?

A) Hərəkətin universal rejimi

B) Marşrut taksi rejimi

C) Hərəkətin ekspress rejimi

D) Hərəkətin sürətli rejimi

E) Hərəkətin adi rejimi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.1.4.2.

44. Başlanğıc məntəqəsi hava limanı, son məntəqəsi dəniz limanı olan və bu məntəqə arasında olan dayanacaq məntəqələrində dayanmadan avtobusların hərəkəti hansı hərəkət rejiminə aiddir?

- A) Adi
- B) Sürət
- C) Çarter
- D) Universal
- E) Ekspres

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.1.4.3

45. 42 nəfər sərnişin daşıyan avtobusu hansı kateqoriyalı sürücülük vəsiqəsi olan sürücülər idarə edə bilər?

- A) "D" kateqoriyası olan sürücülər
- B) "BC " kateqoriyası olan sürücülər
- C) "ABC" kateqoriyası olan sürücülər
- D) "ABCE" kateqoriyası olan sürücülər
- E) "CE" kateqoriyası olan sürücülər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m. 3.1.

46. "D1" - kateqoriyalı sürücülük vəsiqəsi olan şəxs hansı avtomobili sürə bilər?

- A) Sərnişi oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 5 -dən artıq, lakin 12-dən çox olmayan avtobusları

B) Sərnişi oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtobusları

C) Sərnişi oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 13-dən artıq, lakin 21 -dən çox olmayan avtobusları

D) Sərnişi oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 43 -dən artıq avtobusları

E) Beynəlxalq sərnişin daşımalarında iştirak edən avtobusları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.34. 4,1

47. Avtobuslarla sərnişin daşımalarının həyata keçirən sürücünün maksimum neçə yaşı ola bilər ?

A) 60 yaş

B) 63 yaş

C) 65 yaş

D) 67 yaş

E) 70 yaş

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.3.1

48. Qeyri-müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsi zamanı hansı cavabdakı halla yol verilmir?

A) Müntəzəm daşımalar üçün müəyyən olunmuş marşrut şəbəkəsinin avtomobil yolları ilə sərnişin daşımaları

B) İstirahət yerlərinə müntəzəm sərnişin daşımaları olmadıqda , həmin yerlərə sərnişin daşımaları

C) Kütləvi tədbirlər olan yerlərə müntəzəm sərnişin daşımaları olmadıqda , həmin yerlərə sərnişin daşımaları

D)

Müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək

E) Müntəzəm sənişin daşımalarına aid olmayan turizm yerlərinə yerinə yetirilən sənişin daşımaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sənişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m. 8.2-1.1

49. Qeyri-müntəzəm sənişin daşımalarının yerinə yetirilməsi zamanı sənişinləri mindirmək və düşürməsi ilə bağlı hansı cavab doğrudur?

A) Müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sənişinləri mindirməli və düşürülməlidir

B) Sənişinlərin avtobusa minmə və düşmə yerlərin avtobus sürücüsü öz mülahizələri ilə müəyyən edir

C) Avtobusa minən sənişinlər bilet təqdim edirlər

D) Sənişinlər yalnız avtovağzallarda mindirilib, düşürülmə bilər

E) Müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sənişinləri mindirmək və düşürməyə icazə verilmir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sənişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m. 8.2-1.2.

50. Avtobus və taksi sürücüsü alkoqol, narkotik və güclü təsir göstərən digər maddələrdən istifadə edib-etməməsinin və ümumi səhhətinin yoxlanılması üçün keçdiyi reysqabağı tibbi müayinə necə rəsmiləşdirilir?

A) Yol vərəqəsində qeyd edilməklə

B) Sürücülük vəsiqəsində müvəqqəti nişan vurmaqla

C) Texniki şəhadətnamədə müvəqqəti nişan vurmaqla

D) Əməyin mühafizəsi kitabçasında qeyd aparmaqla

E) Qeyd edilmir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m. 3.4.

51. "Yük avtonəqliyyatı üçün yol vərəqi" nə aid olan cavab hansıdır?

A) Müəssisə daxili sənəddir

B) Ciddi hesabat blankıdır

C) Əmttə - nəqliyyat qaiməsidir

D) Hesab - faktura sənədidir

E) Nəqliyyat xidməti müqaviləsidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m. 2.

52. "Yük avtonəqliyyatı üçün yol vərəqi" forma və rekvizitləri və onlardan istifadə Qaydaları hansı sənəd əsasında hazırlanmışdır?

A) "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu

B) "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanunu

C) "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu

D) Avtomobil nəqliyyatı ilə yük daşınması daşınması qaydaları

E) Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m. 1.

53. "Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili müqaviləsi" əsasında yük daşıyan nəqliyyat vasitəsinin gün ərzində gördüyü işin həcmi hansı sənəd əsasında müəyyən edilir?

- A) Akt- bildiriş əsasında
- B) Formulyar əsasında
- C) Təhvil-təslim aktı əsasında
- D) Yol vərəqi əsasında
- E) Fraxt müqaviləsi əsasında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m. 2.

54. "Yük avtonəqliyyatı üçün yol vərəqi"ində həkk olunan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin gerbli hansı rəngdə olmalıdır?

- A) Yaşıl
- B) Göy
- C) Qırmızı
- D) Ağ-qara
- E) Çoxrəngli

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671

“28” fevral 2001-ci il m. 4

55. Nəqliyyat müəssisəsi eyni adda, eyni seriyada və eyni nömrədə yol vərəqəsin necə nüsxədə çap etdirə bilər?

A) 1 nüsxə

B) 2 nüsxə

C) 3 nüsxə

D) 4 nüsxə

E) 5 nüsxə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671
“28” fevral 2001-ci il m. 5

56. Yol vərəqəsinin istifadəsinə nəzarət onun hansı rekvizitlərinə əsasən həyata keçirilir

A) Sürücünün ad və фамиliyası

B) Seriya və nömrələrinə

C) Avtomobilin dövlət nömrə nişanı

D) Nəqliyyat müəssisəsinin künc möhüründəki nömrəyə əsasən

E) Ayın tarixi, saata görə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671
“28” fevral 2001-ci il m. 6

57. Xətdən qayıdan sürücüdən təhvil alınmış yol vərəsində hansı cavabdakı halın olmasına yol verilmir?

- A) Ağardıcı ilə ağardıb, düzəliş etmək
- B) Yazıları qırmız rəngli qələmlə yazmaq
- C) Qeydiyyatların mürəkkəbli qələmlə aparmaq
- D) Yazıları yaşıl rəngli qələmlə yazmaq
- E) Yol vərəqəsində sifarişçi təşkilatın qeydlər aparması

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.9.

58. Xətdən qayıdan sürücünün təqdim etdiyi yol vərəqəsində pozuntu və düzəliş müşahidə olunarsa nə edilməlidir?

- A) Həmin yol vərəqəsi dövrüeyə buraxılır
- B) Həmin yol vərəqəsinin düzəliş yerinin üstündə sürücü imzasın qoyur
- C) Həmin yol vərəqəsinin əvəzinə başqası doldurulur
- D) Həmin yol vərəqəsinin sürəti çıxardılır və yenidən doldurulur
- E) Həmin yol vərəqəsinin düzəliş yerinin üstündə düzəliş edən şəxs imzasın qoyur

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.9

59. Sürücü xətdən qayıtdıqda təqdim etdiyi yol vərəqəsi 2 hissəyə cırılmış olarsa nə edilməlidir?

- A) Hər hansı əlavə tədbir görmədən istifadə edilir

- B) Cırıq uclar birləşdirilərək nüsxəsi çıxardılır və istifadə edilir
- C) Əvəzinə başqası doldurulur , özü isə müvafiq qaydada məhf edilir
- D) Əvəzinə başqası doldurulur , özü isə müvafiq qaydada mühasibata təhvil verilir
- E) Ortdan yapışdırılaraq istifadəyə qaytarılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.9

60. "Göndərilir" rekvizitinin yol vərəqəsinin də yerləşməsi hansı cavabda düz göstərilir?

- A) Arxa tərəfində - II. Nəqliyyat vasitəsinin gördüyü iş bölməsində
- B) Arxa tərəfində - III. Nəqliyyat xidmətinə görə hesablaşmalar bölməsində
- C) Üz tərəfində - II. Nəqliyyat vasitəsinin gördüyü iş bölməsində
- D) Üz tərəfində - III. Nəqliyyat xidmətinə görə hesablaşmalar bölməsində
- E) Üz tərəfində - I Tapşırıq cədvəlində

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

61. Xəttə çıxan avtomobilin yol vərəqəsinin I bölməsində sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi və dərəcəsi kim tərəfindən doldurulur?

- A) Yük avtomobilini göndərən dispetçer tərəfindən
- B) Yük avtomobilini xəttə buraxan mexanik tərəfindən
- C) Xəttə çıxma nəzarət - texniki məntəqəsinin mühəndisi tərəfindən
- D) Yük avtomobilinin tabe olduğu avtodəstə rəisi tərəfindən

E) Sürücü tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

62. Yük avtomobilini xəttə göndərən dispetçer, Yol vərəqinin I bölməsində, hansı cavabda qeyd olunan məlumatı doldurur?

A) İş ərzində sərf olunmuş yanacaq (norma üzrə və faktiki) miqdarın

B) Yük avtomobilinin getdiyi marşrutun istiqamətin

C) "Sayğacın göstəricisi, km."

D) Nəqliyyat vasitəsinin texniki cəhətdən saz halda olduğun

E)

"Yanacaq (litrlə)" rekvizitində işin əvvəlinə yük avtomobilinin bakında olan yanacaq qalıqına

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

63. Yol vərəqəsinin I Tapşırıq cədvəlinin sol tərəf hissəsində "Göndərilir" rekvizitində qeyd olunanlardan hansı olmur?

A) İşin və ya tapşırığın icrasına dair müqavilənin nömrəsi

B) Sifarişçinin adı

C) Göndərilən sürücünün ad və familiyası

D) Sifarişçinin ünvanı

E) Yük avtomobilinin göndərildiyi tarix

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

64. Yol vərəqəsinin "Yanacaq (litrlə)" rekvizitində hansı məlumatlar olur? (tam cavabı göstərin) 1. işin əvvəlinə yük avtomobilinin bakında olan yanacaq qalığı, 2. sürücüyə tapşırığın icrası üçün verilmiş yanacağın miqdarı (litrlə); 3. iş ərzində sərf olunmuş yanacağın (norma üzrə və faktiki) miqdarı 4. işin sonuna avtomobilin bakında olan qalığın miqdarı

A) 2,3 və 4

B) 1,3 və 4

C) 1,2 və 3

D) 1,2,3 və 4

E) 1,2 və 4

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

65. Yük avtomobili xəttə göndərilərkən və ya xətdən qayıtdıqda yol vərəqinin - I tapşırıq cədvəlinin yanacaq üzrə hissəsinin doldurulması, hansı mülkiyyət növlü müəssisələr üçün məcburidir?

A) İstənilən mülkiyyət növlü nəqliyyat müəssisəsi üçün

B) Yalnız qeyri rezident hüquqi şəxslər

C) Yalnız özəl müəssisə

D) Yalnız bələdiyyə müəssisəsi

E) Yalnız dövlət müəssisəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

66. Yol vərəqinin talonunun surəti nə vaxt doldurulur?

- A) Tapşırıq yerinə yetirildikdən sonra, avtonəqliyyat müəssisəsində
- B) Avtomobil xəttə çıxarkən
- C) Avtomobil tapşırıq yerinə yetirdiyi an
- D) Tapşırıq yerinə yetirildikdən sonra, sifarişçi - yükalan müəssisədə
- E) Tapşırıq yerinə yetirildikdən sonra, sifarişçi - yüköndərən müəssisədə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

67. Nəqliyyat xidməti (tapşırıq) yerinə yetirildikdən sonra "Yol vərəqinin talonunun surəti" kim tərəfindən doldurulur?

- A) Sifarişçi təşkilatın - yüköndərənin mühasibatlıq xidməti tərəfindən
- B) Avtonəqliyyat müəssisəsinin məsul şəxsi tərəfindən
- C) Sifarişçi təşkilatın - yükalanın mühasibatlıq xidməti tərəfindən
- D) Sifarişçi təşkilatın - yükalanın anbar və ya iş içaçısı tərəfindən
- E) Avtonəqliyyat vasitəsinin sürücüsü tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

68. "Yol vərəqinin talonunun surəti" ində əsas hansı məlumat qeyd edilir?

- A) Xətdən qayıtma vaxtı
- B) İşin icrası haqqında məlumat (haradan haraya)
- C) Nəqliyyat xidmətinə görə haqq- hesab
- D) Daşdığı yükün miqdarı
- E) Hərəkət marşrutu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

69. Yol vərəqinin talonunun surəti haqq-hesab hesablaşmaqla "kəsmə xətti" üzrə kəsdikdən sonra nə edilir?

- A) Aktlaşdırılaraq ləğv edilir
- B) Vergi hesablaşmaları üçün saxlanılır
- C) Müəssisənin arxivinə verilir
- D) Ödəniş aparılması üçün sifarişçiyə təqdim olunur
- E) Mühasibatlığa saxlanmaq üçün təqdim edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

70. Yol vərəqinin talonunun surəti sifarişçiyə ödəniş edilməsi üçün göndərildikdə, hansı sənədlə birlikdə göndərilməlidir?

- A) Sürücünün sürücülük vəsiqəsi ilə birlikdə
- B) Texniki şəhadtnamə ilə
- C) Yol vərəqəsinin ikinci nüsxəsi ilə
- D) Yol vərəqəsinin əsas nüsxəsi ilə
- E) Hesab-faktura ilə birlikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

71. Yol vərəqinin arxa hissəsində II bölmədə hansı məlumatlar əks etdirilir?

- A) Nəqliyyat vasitəsinin gün ərzində gördüyü iş haqqında məlumat
- B) Nəqliyyat vasitəsinin xəttə çıxma vaxtı
- C) Nəqliyyat vasitəsinin adı, markası və dövlət qeydiyyat nişanı
- D) Nəqliyyat vasitəsinin xəttə çıxarkən sayğacın göstəricisi
- E) Nəqliyyat vasitəsinin xətdən qayıtma vaxtı

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

72. Nəqliyyat vasitəsinin xəttə olarkən hər reysdə daşdığı yükün miqdarı yol vərəqəsində harada qeyd edilir?

- A) Nəqliyyat xidmətinə görə haqq-hesab rekvizitində

B) Nəqliyyat vasitəsinin gördüyü iş bölməsində

C) Tapşırıq bölməsində

D) İşin icrası haqqında məlumat
(haradan haraya) rekvizitində

E) Yük avtonəqliyyatı üçün yol vərəqinin talonu bölməsində

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

73. Xəttə çıxan nəqliyyat vasitəsinin gün ərzində (həftə, 10 gün, ay və s.) gördüyü iş yol vərəqəsində kim tərəfindən imza ilə təsdiq edilərək rəsmiləşdirilməlidir?

A) Sifarişçi təşkilatın mühasibatlıq xidməti

B) Nöbvətçi mexanik

C) Avtomobildən istifadə edən sifarişçi

D) Nəqliyyat müəssisəsinin dispetcheri

E) Sürücü

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

74. Nəqliyyat vasitəsinin gün ərzində (iş xüsusiyyətlərinə uyğun olaraq həftə, 10 gün, ay və s.) gördüyü iş haqqında ətraflı məlumatlar yol vərəqəsində harada əks etdirilir

A) Qabaq hissəsində - I Tapşırıq cədvəlində

B) Qabaq hissəsində - Göndərilir rekvizitində

C) Qabaq hissəsində - yük avtonəqliyyatı üçün yol vərəqinin surəti kuponunda

D) Arxa hissəsində - II bölmədə

E) Arxa hissəsində - III bölmədə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

75. Xəttən qaydan sürücünün təqdim etdiyi tam doldurulmuş yol vərəqi ilk olaraq hansı prosedura uğrayır?

A) Əsli sifarişçi təşkilatda, sürəti isə mühasibatlığa verilir

B) Bir başa texniki şöbəyə təqdim edilir

C) Texniki istehsalat və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılır

D) Sürücü yol vərəqinin kəsmə xəmindən kəsərək sürətini özündə saxlayır, qalan hissəsini mühasibatlığa təqdim edir

E) Dispetçer və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

76. Hər günün sonunda (müəssisə və idarənin iş xüsusiyyətlərinə uyğun olaraq həftənin, on günlüyü və s.) tam doldurulmuş, dispetçer və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılmış yol vərəqləri hara verilir?

A) Nəqliyyat müəssisəsinin mühasibatlığına təhvil verilir

B) Sifarişçi təşkilatın -yükalan müəssisənin mühasibatlığına verilir

C) Sifarişçi təşkilatın -yükgöndərən müəssisənin mühasibatlığına verilir

D) Nəqliyyat müəssisəsinin arxivinə təhvil verilir

E) Nəqliyyat müəssisəsinin istismar şöbəsində saxlanılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

77. Xəttən qayıdan sürücünün təqdim etdiyi tam doldurulmuş yol vərəqi müəssisənin mühasibatlığına ən gec hansı müddətdə təqdim edilməlidir?

A) Tapşırığı yerinə yetirdikdən sonra 1 gün ərzində

B) Tapşırığı yerinə yetirdikdən sonra 3 gün ərzində

C) Tapşırığı yerinə yetirdikdən sonra 5 gün ərzində

D) Tapşırığı yerinə yetirdikdən sonra 10 gün ərzində

E) Tapşırığı yerinə yetirdikdən sonra 30 gün ərzində

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

78. Dispetçer və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılmış yol vərəqələri mühasibətliyə hansı cavdakı prosedurla verilir?

A) Sadələşdirilmiş sənəd dövrüyyəsi ilə

B) Vəkalatnamə ilə

C) Hesabat qaydasında - reyestrlə təhvil verilir

D) Birdəfəlik Aktla

E) Hesab faktura ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

79. Sifarişçi tərəfindən istifadə edilən nəqliyyat vasitəsinin xidmətinin dəyərini haqq-hesabını yol vərəqində kim qeyd edir?

A) Nəqliyyat müəssisəsinin mühasibatlığı

B) Sifarişçi - yükəndərən müəssisənin mühasibatlığı

C) Yükalan müəssisənin mühasibatlığı

D) Nəqliyyat müəssisəsinin istismar şöbəsi

E) Nəqliyyat müəssisəsinin dispetçeri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

80. Yol vərəqinin bütün rekvizitləri (üz və arxa hissələri üzrə) doldurulduqdan sonra haraya verilir?

A) Avtonəqliyyat müəssisəsinin arxivində saxlanılır

B) Avtonəqliyyat müəssisəsinin mühasibatlığında saxlanılır

C) Avtonəqliyyat müəssisəsinin istismar şöbəsində saxlanılır

D) Şreder aparatında ləğv edilir

E) Aktlaşdırılaraq yandırılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

81. 2 Ci dərəcəli yolun neçə hərəkət zolağı olur

- A) 4
- B) 6
- C) 2
- D) 8
- E) 1

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydaları. NKQ 2000-ci il 7 fevral tarixli, 16 nömrəli qərarı. M.4.3.

82. Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində hansı sürətlə hərəkət edə bilər?

- A) Saatda 80 kilometrədən çox olmayan sürətlə
- B) Saatda 70 kilometrədən çox olmayan sürətlə
- C) Saatda 30 kilometrədən çox olmayan sürətlə
- D) Saatda 60 kilometrədən çox olmayan sürətlə
- E) Saatda 40 kilometrədən çox olmayan sürətlə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

83. İcazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarında - avtomagistrallarda hansı maksimal sürətlə hərəkət edə bilər?

A) Saatda 60 kilometr

B) Saatda 70 kilometr

C) Saatda 80 kilometr

D) Saatda 90 kilometr

E) Saatda 110 kilometr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

84. Banında adamlar daşıyan yük avtomobilləri hansı sürətlə hərəkət edə bilər?

A) Saatda 50 kilometrədən çox olmayan sürətlə

B) Saatda 30 kilometrədən çox olmayan sürətlə

C) Saatda 40 kilometrədən çox olmayan sürətlə

D) Saatda 60 kilometrədən çox olmayan sürətlə

E) Saatda 70 kilometrədən çox olmayan sürətlə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

85. Təhlükəli yüklər daşıyan nəqliyyat vasitələri hansı həddən çox olmayan sürətlə hərəkət etməlidirlər?

A) Saatda 20 kilometr sürət

B) Daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş sürət

C) Saatda 40 kilometr sürət

D) Saatda 50 kilometr sürət

E) Saatda 60 kilometr sürət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

86. Ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri hansı sürətlə hərəkət etməlidirlər?

- A) 20 kilometr/saat sürətdən kiçik
- B) 30 kilometr/saat sürətdən kiçik
- C) Xüsusi icazədə müəyyən edilmiş sürətlə
- D) 50 kilometr/saat sürətdən kiçik
- E) 60 kilometr/saat sürətdən kiçik

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

87. Küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri necə adlanır?

- A) Xüsusi təyinatlı avtomobillər
- B) Xüsusi texnika
- C) Operativ nəqliyyat vasitəsi
- D) Texnoloji nəqliyyat vasitəsi
- E) İxtisaslaşdırılmış avtomobil

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.1.(53)

88. Yol vərəqəsi - hansı yük daşıma müqaviləsində istifadə edilən əsas sənədlərdəndir?

- A) Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi
- B) Yük daşınması üçün avtonəqliyyat vasitəsinin çarter müqaviləsi

C) Yüklə daşınması üçün avtonəqliyyat vasitəsinin fraxtetmə müqaviləsi

D) Yüklə daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi

E) Avtomobil nəqliyyatı ilə yüklə daşınmasının təşkili haqqında müqavilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". NKQ 142. 2009-cu il 7 sentyabr. M. 3.5.

89. "Avtomobil nəqliyyatı ilə yüklə daşınmasının təşkili " müqaviləsi üzrə yüklə daşınmasına görə hesablaşmalar nəyin əsasında müəyyən edilir?

A) Müqavilədə göstərilən norma, tarif və qiymətlər üzrə

B) Avtomobil yüklə daşınması birjasında ola qiymətlər üzrə

C) Avtomobil yüklə daşınmasının yerli qiymətləri üzrə

D) Avtomobil nəqliyyatı agentliyinin müəyyən etdiyi tarif əsasında

E) Vergilər Agentliyinin müəyyən etdiyi tarif əsasında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları»na 3 nömrəli əlavə (Nümunəvi forma) m.3.1.

90. "Avtomobil nəqliyyatı ilə yüklə daşınmasının təşkili " müqaviləsi üzrə avtonəqliyyat vasitəsindən istifadəyə görə ödəmənin həyat keçirilməsi üçün hansı sənəd olmalıdır?

A) Hesablaşma orderi

B) Sifarişçinin yol vərəqəsində möhürü və imzası ilə təsdiq etdiyi qeydlər

C) Sifarişçinin təhvil - təslim aktında möhürü və imzası ilə təsdiq etdiyi qeydlər

D) Sifarişçinin təqdim etdiyi hesab faktura

E) Daşıyıcının hesab fakturası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". NKQ 142. 2009-cu il 7 sentyabr. M. 3.5. m.3.5.

91. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə olduqda, sifarişçi daşımının başlanmasına neçə saat qalmış daşıyıcıya tələbnamə təqdim edir?

- A) 8 saat
- B) 24 saat
- C) 48 saat
- D) 72 saat
- E) 96 saat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". NKQ 142. 2009-cu il 7 sentyar. M. 3.6.

92. "Avtomobil nəqliyyatı ilə yük daşınması müqavilə"si əsasında həyata keçirilən yük daşıma xidmətinin sifarişçi tərəfindən ödənişi hansı sənəd əsasında aparılır?

- A) Əmtəə- nəqliyyat qaiməsi
- B) Yol vərəqəsi
- C) Bazar qiymətləri
- D) Dövlət orqanları tərəfindən müəyyən edilən rəsmi tarif əsasında
- E) Hesab faktura əsasında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları» m.3.4.

93. Daşıyıcı 3 gün ərzində sifarişin icrasına başlamadıqda, sifarişçinin avans olaraq ödədiyi daşıma haqqı hansı müddət ərzində sifarişçiyə qaytarılmalıdır

- A) Növbəti 10 bank günü ərzində
- B) Növbəti 10 təqvim günü ərzində
- C) Növbəti 3 bank günü ərzində
- D) Növbəti 30 bank günü ərzində
- E) Növbəti 45 bank günü ərzində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları» m.9.3. .

94. Müqavilə ilə digər hesablaşma qaydası nəzərdə tutulmadıqda, daşıyıcı yekun hesablaşma üçün neçə gün müddətində sifarişçiyə hesab təqdim etməlidir?

- A) 40 gün müddətində
- B) 20 gün müddətində
- C) 3 gün müddətində
- D) 10 gün müddətində
- E) 30 gün müddətində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları»na 3 nömrəli m.9.6. .

95. Sifarişçinin daşıyıcıya əvvəl yerinə yetirilmiş daşımaya görə vaxtı keçmiş debitor borcu olduqda, daşıyıcı borcun qaytarılması ilə bağlı nə edə bilər?

- A) Daşınan yükləri daşımadan imtina edə bilməz
- B) Hər hansı irad irəli sürə bilməz
- C) Hər hansı iddia irəli sürə bilməz
- D) Yüku daşımaqdan imtina edər
- E) Sifarişçinin daşınan yüklərini özündə saxlaya bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları»na 3 nömrəli əlavə (Nümunəvi forma) m.9.7

96. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

97. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

98. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

99. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

100. Fəhlələri sərbəst işə buraxmazdan əvvəl onlara təlimatın hansı növü keçirilməlidir?

- A) Giriş
- B) Birdəfəlik
- C) Dövri
- D) Vaxtaşırı

E) İlkin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

101. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

102. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

103. Fəhlələrlə iş yerində ilkin təlimat hansı hallarda aparılır?

- A) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və istehsalat şəraiti dəyişəndə
- B) Sərbəst işə buraxılmazdan əvvəl və ilkin işə qəbul olunanda
- C) Sərbəst işə buraxılmazdan əvvəl və istehsalat şəraiti dəyişəndə
- D) Sərbəst işə buraxılmazdan əvvəl və texnologiyada dəyişiklik olunduqda
- E) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və texnologiyada dəyişiklik olunduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

104. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

105. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

106. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

A) 25 kq-dan artıq olmamalıdır

B) 15 kq-dan artıq olmamalıdır

C) 30 kq-dan artıq olmamalıdır

D) 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

107. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

A) 80 metrdən artıq olduqda

B) 40 metrdən artıq olduqda

C) 60 metrdən artıq olduqda

D) 100 metrdən artıq olduqda

E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

108. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

B) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

109. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

A) 2 metrden az olmamalıdır

B) 3 metrden az olmamalıdır

C) 4 metrden az olmamalıdır

D) 1 metrden az olmamalıdır

E) 2,5 metrden az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

110. Tozlu işləri yerinə yetirən fəhlə hansı fərdi mühafizə vasitəsindən istifadə etməlidir?

A) Çəkmədən

B) Qulaqcıqdan

C) Resperatordan

D) Filtrli əleyhqazdan

E) Şlanqlı əleyhqazdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft emalı və neft-kimya sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2012. Səh. 151

111. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

112. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

113. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

114. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

115. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şina qoyub tərپənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

116. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması

D) Nəzarət edilə bilməyən partlayış və yanğın

E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

117. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

A) Təhlükəsizlik vasitələri

B) Mühafizə vasitələri

C) Kollektiv vasitələri

D) Xilasetmə vasitələri

E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

118. Yanan metalları nə ilə söndürmək olar?

A) Xüsusi təyinatlı tozlarla

B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

119. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğını söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

120. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

121. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə

E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

122. Peşə xəstəliyi nədir ?

A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik

B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik

C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik

D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik

E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

123. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli

E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

124. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

A) Peşə xəstəliyi

- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

125. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

126. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

127. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox Hamısında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

128. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

129. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

130. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

131. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadagandır?

- A) Slaydoskopdan, telefonda, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

132. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti

133. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitələri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

134. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

135. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək

E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

136. Fərdi mühafizə vasitələri hansılardır?

A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri

B) Görmək və eşitmək üçün mühafizə vasitələri

C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri

D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri

E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999